

## **İŞGALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN YAŞILLAŞDIRILMASI MƏQSƏDİLƏ DENDROLOJİ RAYONLAŞDIRILMASI**

**Maqsud Qurbanov, Vahid Fərzəliyev, Fərid Seyfullayev, Nərgiz Əliyeva**

*AMEA-nın Mərkəzi Nəhəbatat Bağı*

Azərbaycan qədim bağçılıq ənənələrinə malik ölkələrdən biridir. Son zamanlar respublikamızın rayonlarında yaşillaşdırma, meşə istirahət zonalarının yaradılması istiqamətində görülən işlər daha da genişləndirilməkdədir. Yaşıllaşdırma şəhərsalma siyasetinin mühüm tərkib hissəsi olmaqla bərabər, şəhər və şəhərtrafi ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirkəlməsinin azaldılması, indiki və gələcək nəsillərin sağlam inkişafı, mühitin sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması baxımından xüsusü əhəmiyyətli daşıyır.

Ermənistanın 30 ilə yaxın bir dövrdə Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsinədə Qarabağda olan torpaqlarımız, tarixi abidələrimiz, qiymətli flora nümunələrimiz məhv edilmişdir. Yaşayış məskənlərində olan bina və tikililərlə yanaşı, xeyli sayıda bağ və parklar sıradan çıxarılmışdır. Hazırkı dövrdə işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri xüsusi aktuallıq daşıyır. Bu baxımdan yaşayış məskənlərinin bərpası zamanı yaşillaşdırılma işlərinin aparılması zamanı torpaq-iqlim şəraitindən asılı olaraq istifadə olunacaq bitkilərin seçilməsinə xüsusi fikir verilməlidir.

Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarının müxtəlif təbii-tarixi şəraitə malik olması tədqiqat sahəsinin ağac və kol bitkilərinin becərilməsi etibarilə rayonlaşdırılmasını zəruri edir. Təklif olunan rayonlaşdırma ədəbiyyat məlumatları və müəlliflərin şəxsi müşahidələri əsasında hazırlanmışdır.

Ölkəmizin təbii şəraitinin müxtəlifliyi və mürəkkəbliyi onun yaşillaşdırma işlərini həyata keçirmək məqsədilə ərazilərin rayonlaşdırılmasında da öz əksini tapmışdır. Belə ki, ağac və kol növlərinin müvəffəqiyyətlə becərilməsinin əsas şərtlərindən biri mühitin torpaq-iqlim şəraitinin nəzərə alınması ilə əkilməsidir. Azərbaycanın yaşillaşdırılması məqsədilə ağac və kol cinslərinin rayonlaşdırılması zamanı ərazilərin torpaq-iqlim şəraitini və bitkilərin bioekoloji xüsusiyyətləri nəzərə alınmış, onların yaşlılıqların salınmasına konkret istifadə imkanları göstərilmişdir. Ərazinin yaşillaşdırılması məqsədilə təklif olunan ağac və kol bitkiləri 6 qrup rayon üzrə seçilmiştir:

- I. – intensiv suvarılma ilə əkilən meşəsiz yarımsəhra düzənləyi;
  - II. – yaşillaşdırılması suvarılma ilə həyata keçirilən bozqırılmış yarımsəhra və dağ kserofitlərinə malik meşəsiz dağ rayonları;
  - III. – yaşillaşdırılması suvarılma ilə həyata keçirilən dağ quru bozqırıları və bozqırılmış rayonlar;
  - IV. – yaşillaşdırılması suvarılmadan və ya orta dərəcədə suvarılma ilə həyata keçirilən meşələr düzən rayonlar;
  - V. – yaşillaşdırılma üçün nisbətən uyğun olan meşəli dağ rayonları;
  - VI. – yaşillaşdırılması quru iqlim şəraitini ilə məhdudlaşan meşəsiz yüksək dağlıq rayonlar (dəniz səviyyəsindən 1800-2200 m yüksəklikdə).
- Hər qrup daxilində öz torpaq və digər xüsusiyyətləri ilə fərqlənən 3-5 rayon seçilmişdir. Bitkilərin bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla əkin tipinə görə təsnifikasi verilmişdir.